




PEUGEOT COMBI VAN



PEUGEOT Expert Combi Van sizin gündəlik və iş həyatınızı asanlaşdırmaq üçün peşəkar şəkildə hazırlanmışdır. Unikal texnoloji xüsusiyyətləri və üstün sürmə rahatlığını özündə birləşdirən bu unikal dizayn həm də böyük daxili həcmi ilə genişlik təklif edir. Şəhərdə istifadəyə uyğunluğu ilə gündəlik həyatınıza asanlıqla inteqrasiya edilən PEUGEOT Expert Kombi Van bütün səyahətlərinizə zövq qatır. Ticarət peşəkarları üçün hazırlanmış bu avtomobil sizin sürüşünüzü təhlükəsiz və rahat edir.

- 04 100% elektrik e-Expert
- 05 ASFALT EXPERT
- 06 URBAN EXPERT
- 07 Kokpit
- 12 Moduwork konsepsiyası
- 13 Ekspert çeşidi
- 16 İnsanların daşınması
- 17 Konversiya edilmiş nəqliyyat vasitələri
- 18 Mühərriklər
- 24 Fərdiləşdirmə

İMKAN
və zəriflik





HƏR İSTİFADƏ ÜÇÜN COMBİ

Cəmi 1,90 m hündürlüyü sayəsində asan şəhər səyahətindən və çoxmərtəbəli parkinqdən həzz alın.

PEUGEOT Expert Combi və e-Expert Combi həmçinin qızdırılan arxa ekranlı 50/50 şüşəli qapılar və siləcəklər ilə təchiz oluna bilər. Yükləri baqaj sahəsinə yükləmək heç bu qədər sadə olmamışdı!



TAM ELEKTRİK İMKANI VƏ ZƏRİFLİK

Elektrik qapağı rahat şarj edilə bilməsi üçün, sürücü tərəfində ön hissədə yerləşdirilib. PEUGEOT e-Expert özünün fərqli "e-Expert" monoqramı ilə tanınır.

EXPERT ASPHALT

ASPHALT versiyası avtomobildə olarkən zamanın keçməyinə nəzarət etməyən və hər şeydən öncə rahatlıq və təhlükəsizlik axtaran peşəkarlar üçün nəzərdə tutulub. Çoxsaylı idarəetmə vasitələri ilə siz kilometrə tam rahatlıqla qət edirsiniz. Onun iddialı dizaynı və ön hissədə hündürdə yerləşdirilmiş şaquli radiator barmaqlığı onun görünüşünə güc qatır. PEUGEOT Expert-in güc və ifadə tərzilə seçilən axarlı xətləri geniş və funksional interyerə işarə edir..

ZƏRİFLİKLƏ

Pack Look(1) və LED işıq işarələri avtomobilinizə əlavə zəriflik qatır.

(1)İstəkdən asılı olaraq korpus rənginə boyanmış ön və arxa bəmperlər, LED işıq işarəsi, duman əleyhinə faralar, ön hissədə xrom radiator barmaqlıqlar, güzgü qapaqları, qapı tutacaqları və yan qəliblər uzun Expert modeli istisna olmaqla, bütün digər yük modellərində





DAHA ÇOX ELASTİKLİK ÜÇÜN DAHA ÇOX MODULYARLIQ

PEUGEOT Expert Combi və e-Expert Combi-nin içərisində, oturacaqların üçüncü sırasına daxil olmaq asanlığı xüsusi diqqət çəkir. Sadələşdirilmiş idarə etmə düymələri ikinci cərgənin oturacağını uzaqlaşdıraraq arxa oturacaq üçün geniş çıxış açır.

Tam çıxarıla bilən arxa oturacaqları ilə PEUGEOT Expert Combi və e-Expert Combi MPV-lər bir sıra konfigurasiyalarda mövcuddur, məsələn:

- Ön ikiyerli geniş sərnəşin oturacağı ⁽¹⁾ və ya ön sırada fərdi oturacaqlar
- İkinci cərgədəki ayrı skamyəşəkilli oturacaq və üçüncü cərgədə tək oturacaq

(1) ≤ 1,90 m korpus rənginə boyanmışdır. Artan yük daşıma və üstəlik, 20 mm-lik qaldırıcı ilə yerə toxunuş zamanı bu girişə zəmanət vermir.



YIĞCAM URBAN MODELİ

4.60 m uzunluğunda olan Compacte Urban modeli asanlıqla hərəkət etməyə imkan verir. Siz həmçinin onun gücünə də arxalana bilərsiniz : PEUGEOT Expert Urban modeli 1400 kq-a qədər yük daşıya, 5,1 m³ həcmə ⁽¹⁾ və 3,32 m-qədər uzunluğa ⁽¹⁾ malikdir. Expert Urban modeli standart olaraq Visiopark 1 arxa kamera və ADML⁽²⁾ ilə təchiz edilmişdir.

(1) Moduwork seçimi ilə.

(2) ADML: sərbəst (hands free) giriş və işə salma.

INTERYER RAHAATLIQ





ÇOX RAHAT İDARƏETMƏ

PEUGEOT Expert və PEUGEOT e-Expert içəridə idarəetmə rahatlığını, pilləkən isə yola hakim olan yüksək oturacağa rahatlıqla girişi təmin edir. Tipik sedan idarəetmə məkanına uyğun funksional və ergonomik idarəetmə məkanı və bol saxlama yeri təklif edir.

TAM TƏKAMÜLLÜ COCKPİT

PEUGEOT e-Expert-in mərkəzi idarəetmə sistemi aşağıdakıları özündə cəmləşdirir :

- Mükəmməl integrasiya olunmuş və ergonomik "e-Toggle" sürət qutusu idarəsi park / geri / neytral / idarəetmə və əyləc funksiyalarına giriş imkanı verir.
- 3 seçici idarəetmə rejimi.
- Yuxarı hissədə saxlama

Standart olaraq mövcud olan elektrik dayanacaq əyləcinə gəldikdə isə, onun işləməsi avtomatikdir və buna görə də istifadəsi çox asandır.



XÜSUSİ KOMBİNASİYALAR

PEUGEOT e-Expert kokpitindəki 3,5 düymlük rəngli matriks alətlər paneli batareyaya qənaət səviyyəsi və gücölçən (Charge/Eco/Power (1)) kimi vacib idarəetmə məlumatlarını real vaxt rejimində göstərir.

(1) ŞARJ ETMƏ: batareyanın doldurulması / qismən doldurulması - ECO: enerjinin optimallaşdırılması – POWER: maksimum güc.

SENSOR EKRAN

PEUGEOT e-Expert-in böyük sensor ekranında siz qısa yol vasitəsilə bütün elektrik kainatına asanlıqla daxil olursunuz və elektrik axınlarını aydın şəkildə təsəvvür edirsiniz.



TAM TƏHLÜKƏSİZLİKDƏ QOŞULU VƏ İNTUITİV İDARƏETMƏ

TomTom Services ⁽²⁾ tərəfindən canlı tıxac hərəkəti, təhlükəli zonalar daxil və həmçinin ictimai enerji doldurma stansiyalarının yeri və mövcudluğu da daxil olmaqla, səsli idarə olunan qoşulmuş naviqasiya paketindən⁽¹⁾(Pack Navigation Connectée) istifadə etməklə səyahətlərinizi sadələşdirin. Mirror Screen⁽³⁾ funksiyası Apple CarPlay™ və ya Android Auto-ya uyğun gələn ən çox istifadə olunan smartfon proqramlarını sensor ekranda göstərməyə imkan verir. Daha rahat və təhlükəsiz sürmək üçün PEUGEOT Expert ⁽⁴⁾, yol nişanların oxunması və tövsiyə olunan sürət həddi⁽⁵⁾, əsas işıqlara avtomatik keçid⁽⁵⁾, aktiv təhlükəsizlik əyləci⁽⁶⁾ (Active Safety Brake), sürət tənzimləyici⁽⁵⁾, zədqəndən çıxış xəbərdarlığı⁽⁵⁾, kənar nöqtələri izləmə imkanı⁽⁵⁾, rahat alətlər paneli⁽⁶⁾ və 4 təhlükəsizlik yastığı⁽⁵⁾ Visiopark1 kimi çoxlu sayda idarəetmə yardımı avadanlığına malikdir.



(1) Təyinat nöqtəsinə əsasən.

(2) TomTom® xidmətləri bütün əsas idarəetmə hadisələrinin real vaxt rejimində göstərilməsinə imkan verir: canlı tıxac hərəkəti, yanacaq doldurma məntəqələri, avtomobil dayanacağı, hava proqnozu, yerli ərazidə axtarış və TomTom xidmətləri tərəfindən təhlükəli zonalar (ölkə qanunvericiliyindən asılı olaraq). Bütün bu xidmətlərə abunəlik 3 il müddətində qüvvədə qalır və sonra onlayn uzadıla və ya yenilənə bilər (ödənişli).

(3) Yalnız Android Auto™ və Apple CarPlay™ sertifikatlı proqramlar vəziyyətdən asılı olaraq stasionar halda və maşın sürərkən işləyəcək. Avtomobil sürərkən, müvafiq proqramların bəzi funksiyaları bloklanacaq. Smartfonunuzla ödənişsiz əldə edilə bilən bəzi proqramları istifadə edə bilmək üçün Android Auto™ sertifikatlı və ya ödənişli Apple CarPlay™ sertifikatlı ekvivalent proqrama ödənişli abunəlik tələb olunur. Tələbdən asılı olaraq Mirror screen funksiyası mobil və internet paketinə malik olmaq şərtlə Android Auto™ (Android smartfonlar üçün) və ya Apple CarPlay™ (iOS smartfonları üçün) vasitəsilə idarə olunur.

(4) Modeldən asılı olaraq standart və ya 7 düyməlik sensor ekranda istəyə əsasən mövcuddur.

(5) Modeldən asılı olaraq standart və ya seçim kimi mövcuddur.



DAHA ÇOX İŞ ÜÇÜN
DAHA ÇOX RAHA TLIQ





MODUWORK KONSEPTİ

Expert, Moduwork⁽¹⁾ divan tipli oturacaq (bench seat) oturacağı ilə yaranan boşluqdan istifadə etmək üçün əla imkan yaradır. Beləliklə, yan sərnəşin oturacağı yuxarı qaldırılır və döşəmədə bir boşluq yaranır. Arakəsmədəki böyük lyuk uzun əşyaların daşınması üçün açıla bilər və uzunluq imkanını 4 m-ə qədər artırır. Bundan əlavə, PEUGEOT Expert-iniz istədiyiniz zaman daşınıla bilən ofisə çevrilə bilər: mərkəzi dirsəkaltı aşağı endirilir və çox yararlı fırlanan planşet meydana çıxır. Beləliklə, integrasiya edilmiş şarj kabeli olan Smartfon ⁽²⁾ və planşet ⁽²⁾ tutacağı rəqəmsal alətlərinizi gözünüzün önündə və əl çatan yerdə saxlamağa imkan verir.



- (1) Modeldən asılı olaraq istəyə əsasən və ya mövcud deyil.
 (2) Aksessuarlar kimi mövcuddur. Planşet tutacağı 11 düymlük planşetlər üçün nəzərdə tutulmuşdur. Planşet ön hissədə yaxında yerləşən USB portu vasitəsilə qidalanır.

HƏR PEŞƏYƏ UYGUNLAŞMAQ ÜÇÜN GENİŞ İMKANLAR

Hər bir peşənin gözləntilərini qarşılamaq üçün Ekspert və e-Ekspert bir neçə versiyada mövcuddur. Genişləndirilmiş (ekipaj) kabin modelləri sizə daha çox rahatlıq vermək üçün ikinci sırada 3 nəfərlik oturacaq təklif edərək salonda ümumi 6-ya qədər sərnəşinə əyləşmə imkanı verir. Arxa oturacaq 2 növ ola bilər: ya istifadə həcmi 4 m³-ə qədər sabitlənmiş, ya da istifadə həcmi 5,5 m³-ə qədər qatlana bilən. Plancher Cabine (çıxarıla bilən yük hissəsi) versiyası da mövcuddur. İstifadəyə yararlı dəyişilə bilən baza, avtomobil korpus istehsalçılarında avtomobili müştərilərin ehtiyaclarına gətirdikcə daha çox ixtisaslaşaraq uyğunlaşdırmağa imkan verir. Möhkəm və funksional Combi modeli 4,60 m uzunluğunda Compact modeli də daxil olmaqla, 9 sərnəşinə qədər daşıma imkanına malikdir.



Plancher Cabine, yığcam furqon, standart furqon, 9 nəfərlik kombi və genişləndirilmiş kabin.



Genişləndirilmiş Comfort Plus.



ÖLÇÜLƏR VƏ HƏCMLƏR

Long Standard Compact-in xarici ölçüləri

Ölçülər (mm)	Model		
	Compact (yığcam)	Standart	Long (uzun)
Ümumi uzunluq (mm)	4609	4959	5309
Ümumi hündürlük (mm)(1)	1905 ⁽²⁾	1895 ⁽²⁾	1935
Ümumi en, güzgülər xaric (mm)	1920	1920	1920
Açılan güzgülərlə ümumi en (mm)	2204	2204	2204

(1) əlavə edilmiş yükdən başqa digər bütün modellərdə < 1900 mm
(2) artan PTAC seçimiə 1940/1930



Daxili ölçülər

Ölçülər (mm)	Model		
	Compact (yığcam)	Standard	Long (uzun)
Maksimal daxili hündürlük	1397	1397	1397
İstifadəyə yararlı maksimal uzunluq	2162	2512	2862
Moduwork ilə istifadəyə yararlı maksimal uzunluq	3324	3674	4026
İstifadəyə yararlı maksimal həcm (m³)	4,6	5,3	6,1
Moduwork ilə istifadəyə yararlı maksimal həcm (m3)	5,1	5,8	6,6
Yüklənə bilən maksimal çəki (kq)(3)	1400	1400	1400

(3) mühərrikdən, avadanlıqdan və modeldən asılı olaraq mövcuddur.

Yük hissəsinə giriş ölçüləri

Ölçülər (mm)	Model		
	Compact (yığcam)	Standard	Long (uzun)
Təkər keçidləri arasında istifadəyə yararlı genişlik (en)	1258	1258	1258
Arxa qapıların açılma hündürlüyü	1220	1220	1220
Yana açılan qapıların açılma genişliyi (en)	745	935	935
Yana açılan qapıların açılma hündürlüyü	1238	1241	1241
Döşəmənin arxa hissəsində eşik hündürlüyü	545-626	544-613	600-633

Genişləndirilmiş kabin modellərində istifadəyə yararlı həcm

İstifadəyə yararlı maksimal həcm (m³)	Model	
	Standard	Long (uzun)
Qatlanan oturacaqları olan qatlanan genişləndirilmiş kabin	4,7	5,5
Sabit genişləndirilmiş kabin	3,2	4

*mühərrikdən, avadanlıqdan və modeldən asılı olaraq mövcuddur



PEŞƏKAR TƏRTİBAT

Şarj etmə dayanacaqları
PEUGEOT Expert və e-Expert üçün bir neçə arakəsmələr mövcuddur:

- Standart arakəsmə yuxarı hissədə metal və ya şüşə təbəqə ⁽¹⁾, aşağı hissədə isə Moduwork⁽¹⁾ lyuklu və ya lyuksuz variantlarda mövcuddur.
- Cəmf ort arakəsmə ⁽¹⁾ istilik və səs izolyasiyasını, sürücü oturacağının arxa hissəsi üçün daha geniş tənzimləmə diapazonunu və lyuku olan və ya olmayan Moduwork⁽¹⁾ tavan örtüyünə uyğun olaraq kokpit hissəsində yüngül tekstil örtüyü təmin edir.

Taxta üzlük

Sizin Expert-nizi mühafizə etmək üçün iki növ taxta üzlük təklif olunur :

- Xam taxtadan dəst ⁽¹⁾.
 - Alüminium qapı eşikləri ilə sürüşməyən taxta örtüklü dəst
- (1) İstifadəsizdən asılı olaraq, döşəməni, təkər tağlarını və onların bütün hündürlüyünü əhatə edən yan hissələri qorumaq üçün bir neçə dəst kombinasiyası mövcuddur

Qoşqu (bağ) hissəsi

Əlavə yükləmə imkanı üçün PEUGEOT Expert və e-Expert 2,5 tona qədər yük darta bilər⁽²⁾. Bunun üçün bir neçə qoşqu ⁽¹⁾ imkanı mövcuddur :

- Alətlə çıxarıla bilən klassik yumru başlıq və ya qarışıq qarmaqla təchiz edilmiş bir hissəli qoşqu.
- e-Expert Combi üçün çıxarıla bilən Col de Cygne qoşqu.

(1) İstəkdən asılı olaraq.

(2) İcazəli Ümumi Daşıma Kütləsi (Masse Totale Roulante Autorisée (MTRA)) həddində



SƏRNIŞINLƏRİN DAŞINMASI

Möhkəm və funksional e-Expert Combi hətta 4,60 m Compact (yığcam) versiyada da 9 oturacaq təklif edir. 1,90 m ⁽¹⁾ ilə məhdudlaşan hündürlüyü sayəsində onların avtomobildə yerləşməsi asandır. Üçüncü sərnişinə keçidin asanlıqı diqqət çəkir. Tək toxunuşla ikinci sıra oturacağının əyir və arxa oturacağa geniş çıxışı təmin edir. Bu avtomobil bəzəyə yükün əlavə edilməsini asanlaşdırmaq üçün isidilə bilən və şüşə silənlərə ⁽²⁾ malik şüşəli hər iki istiqamətə açıla bilən qapılarla 50/50 ⁽²⁾ təchiz oluna bilər. PEUGEOT e-Expert Combi bir çox tənzimləmə imkanlarına malikdir və bütün arxa oturacaqlar çıxarıla bilər. Bunların arasında :

- Cüt ön sərnişin oturacağı ⁽²⁾ və ya ön cərgədə fərdi oturacaqlar
- Ayrılmış ikinci sıra oturacağı ⁽²⁾ və üçüncü sırada tək oturacaq



(1)Modeldən asılı olaraq: Expert (uzun) long modeli istisna olmaqla, standart yüklü bütün modellərdə ≤ 1,90 m.

(2)Təyinat nöqtəsindən asılı olaraq standart və ya istəkdən asılıdır.



Hərəkət
qabiliyyəti
məhdud insanlar
üçün nəqliyyat



Səyahət və kempinq



Tikinti və
ictimai işlər



Təcili yardım



İzotermik



Bütün yollar və 4x4

Müqaviləsiz koversiyalar nümunələri – dekorasiya mövcud deyil



KONVERSIYA OLUNA BİLƏN AVTOMOBİLLƏR: BÜTÜN EHTİYAQLARI ÖDƏYƏN SERİYA

Hər bir peşə sahibinin gözləntilərini qarşılamaq üçün Ekspert və e-Ekspert müxtəlif versiyalarda mövcuddur : şirkət avtomobilləri, böyük həcmli, konteyner və dərin kabinlər, təcili yardım maşınları, izotermik, bütün yollar, 4x4, mağaza avtomobilləri, hərəkət qabiliyyəti məhdud insanların daşınması... və s.). Ekspert və e-Ekspert üzərində dəyişiklikləri asanlaşdırmaq üçün avtomobilin elektrik paylama sxemini dəyişdirmədən əlavə elektrik avadanlıqları əlavə etməyə imkan verən qovşaq qutuları (1) mövcuddur. Müəyyən əsas dəyişikliklər üçün çıxarıla bilən yük (palncher cabine) modeli mövcuddur. Korpusun bərkidilməsini təmin etmək üçün xüsusi lövbər nöqtələri və ya armaturlar müəyyən edilmişdir.

(1)Standart və ya istəkdən asılı olaraq.

MİSİLSİZ PERFORMANS





100% ELEKTRİK MÜHƏRRİKİ

Həm şəhərdə idarə edilməsi asan, həm də yolda təhlükəsiz və güclü olan PEUGEOT e-Expert Combi 100 kVt (136 at gücü) elektrik mühərriki ilə təchiz edilmişdir.

PEUGEOT e-Expert-in sükanı arxasında siz onun hamar, dinamik və səssiz* xüsusiyyətlərindən, eləcə də dərhal mövcud 260 Nm fırlanma anı sayəsində sürmə qabiliyyətindən və ani sürətlənmədən həzz alacaqsınız.

(1) Bununla yanaşı, səssiz idarə olunan avtomobillərin mövcudluğuna öyrəşməyən ətraf mühitdən ehtiyat etmək üçün idarəetməni nəzarətdə saxlayın.

BATAREYAYA QƏNAƏT SEÇİMİ

Salonda yer və yük həcminə qənaət etmək üçün PEUGEOT e-Expert ya 230 km-ə qədər batareyaya qənaət edən 50 kVt/saat WLTP(1) ya da 330 km-ə qədər batareyaya qənaət edən 75 kVt/saat WLTP(2) yüksək gərginlikli akkumulyatorla təchiz edilmişdir. Akkumulyatora 8 il və ya yük həcmnin 70%-i üçün 160.000 km zəmanət verilir.

(1) 50 kWh batareya: Compact (yığcam), Standart və Long (uzun) modellərdə mövcuddur.

(2) 75 kWh batareya: Standart və Long (uzun) modellərdə mövcuddur.

Göstərilən batareyaya qənaət və enerji istehlakı dəyərləri 1 sentyabr 2018-ci ildən etibarən yeni avtomobillərin təsdiq edildiyi WLTP sınaq prosedurunə uyğundur. Bunlar real istifadə şərtlərindən və müxtəlif amillərdən asılı olaraq dəyişə bilər, məsələn: sürət, avtomobilin salonunda istilik, idarəetmə tərzii və xarici temperatur. Şarj olma müddəti xüsusilə avtomobilin salonundakı şarj cihazının gücündən, şarj kabelindən, həmçinin istifadə olunan şarj stansiyasının növündən və gücündən asılıdır. Əlavə məlumat üçün satış nöqtənlizlə əlaqə saxlamaqdan çəkinməyin. Ətraflı məlumat üçün : www.peugeot.az



3 İDARƏETMƏ REJİMİ

Peugeot e-Expert 3 idarəetmə rejimi təklif edir :

- Eko: müəyyən parametrləri tənzimləməklə batareyaya qənaətin optimallaşdırılması.
- Normal: gündəlik istifadə üçün optimal rahatlıq.
- Güclü (Power): ağır yüklərin daşınması zamanı performansın optimallaşdırılması.

ƏYLƏC REJİMİ

Regenerativ əyləc sayəsində 2 səviyyəli mühərrik əyləci(1) ləngimə zamanı batareyanı doldurmağa imkan verir:

- Orta (standart rejim). : DYM avtomobilə bənzəyən yaxın hisslər üçün.
- Artırılmış (əyləc rejimi) : qaz pedalı ilə idarə olunan yavaşlama üçün.


(1) Orta və ya artırılmış batareya doldurulma bərpası.

ŞƏXSİ ŞARJ ETMƏ

330 km WLTP batareya qənaətindən tam istifadə etmək üçün bir neçə şarj etmə üsulları sizin ixtiyarınızdadır :

- Tam şarj etmək üçün standart elektrik yuvası (10A), 24 saata (50 kVt/saat batareya) və ya 37 saata (75 kVt/saat batareya)
- Tam şarj etmək üçün gücləndirilmiş elektrik yuvası (16A), 15 saata (50 kVt/saat batareya) və ya 23 saata (75 kVt/saat batareya)
- Tam şarj etmək üçün 7,4 kVt-lıq Wall Box-dan 7 saat 30 dəqiqə (50 kVt/saat batareya) və ya birfazlı (7,4 kvt) bort şarj cihazı vasitəsilə 11 saat 20 dəqiqə (75 kVt/saat batareya)
- Tam şarj etmək üçün 11 kVt-lıq Wall Box-dan 5 saata (50 kVt/saat batareya) və ya üçfazlı (11 kvt) bort şarj cihazı vasitəsilə 7 saat 30 dəqiqə





UZAQDAN İDARƏETMƏ

Birbaşa smartfonunuzdan istifadə edərək şarjınızı idarə edin və planlaşdırın. Siz həmçinin avtomobilin temperaturuna da tənzimləyə bilərsiniz .

MYPEUGEOT® MOBİL TƏTBİQİ

Ödənişsiz mobil tətbiq sayəsində real vaxt rejimində hesabınızla sinxronlaşdırılmış və fərdiləşdirilmiş xidmətlərdən yararlanın.

- MyPeugeot®(1) : avtomobilinizin vəziyyətinə (sürücü məlumatları, təyinat nöqtəsi) nəzarət edin
- Asanlıqla və tez kömək əldə edin
- Avtomobilinizin texniki xidmətlərini idarə edin
- Avtomobilinizin salonunun temperaturunu və batareyanın doldurulmasını asanlıqla idarə edin
- Qeyri-pik saatlarda şarjınızı birbaşa smartfonunuzdan idarə edin və planlaşdırın

Ətraflı məlumat üçün : www.peugeot.az
(1) Mobil şəbəkəyə çıxışı olmaq şərtilə.

DIESEL BlueHDi MÜHƏRRİKLƏRİ

PEUGEOT Expert, istifadə zamanı daha az istehlaka və çirklənməyə nəzarətə daha da effektiv zəmanət verən emissiyalar mənbəsində və egzozda emal olunan BlueHDi mühərrikləri ilə təchiz olunub.

Daha ətraflı məlumat üçün : www.peugeot.az



FERDİLƏŞDİRME





Ağ



Qara mirvari



Açıq Boz




Tünd boz

RƏNG ÇALARINI TƏNZİMLƏYİN

4 mat və ya metallik (parıldayan) rəng
çaları arasında bir rəng seçin.

- (1) Mat
- (2) İstəkdən asılı olaraq metallik
rəng



TEP Carla qara / Curitiba Triton Meltem parça

VƏ HAMISINA UYGUN

16 düymükdən 17 düyümlüyə
qədər təkər və disk modellərini kəşf
edin.

(1) Modeldən asılı olaraq standart,
istəyə əsasən və ya mövcud
deyil.



16-17 düymlük qara və ya boz disk



16 düymlük San Francisco disk



16 düymlük San Francisco disk



7 düymlük parıltısız Phoenix disk



17 düymlük
parıldayan Poenix disk



BAŞDAN SONADƏK SİZİNLƏ.

ŞƏBƏKƏ VƏ XİDMƏTLƏR

Peugeot seçmək: geniş xidmət şəbəkəsindən faydalanaraq, gözəl qarşılama, peşəkarlıq, aparat məhsuldarlığı və xidmət keyfiyyətinin sizi sevindirməsi deməkdir. Beləliklə, sizi dinləyən, ehtiyaclarınızı anlayan və effektiv cavab verən bir mütəxəssislə əlaqə saxladığınızdan əmin olacaqsınız. Uzunmüddətli bir əməkdaşlıq üçün daha yaxşı hansı inam göstəricisi ola bilər?

SİZİN RAHATLIĞINIZ ÜÇÜN

İSTEHSALÇININ ZƏMANƏTİ

Peugeot-da keyfiyyət həm də həyat tərzidir. Fransada, qərbi Avropa ölkələrində və Azərbaycanda (2), yeni avtomobiliniz istehsal xətalırına qarşı heç bir sürüş məhdudiyyəti olmadan 2 il müddətində ehtiyat hissələri və iş keyfiyyəti zəmanət altındadır. Boya istehsalçısının zəmanəti minik avtomobilləri üçün 3 ildir. İstehsalçının paslanmaya qarşı zəmanəti minik avtomobilləri üçün 12 ildir.

PEUGEOT XİDMƏT MÜQAVİLƏLƏRİ

Zəmanətin əhatə dairəsinin genişləndirilməsi, əl avə baxış and texniki baxış rahat sürücülük təcrübəsi üçün üç unikal və şəxsi formuldur. Problem yarandıqda yardımdan bərpaya, köhnəlmiş hissələrin dəyişdirilməsindən texniki xidmətə qədər avtomobilinizə müdaxilə səviyyəsini siz seçirsiniz və həmişə Peugeot keyfiyyət zəmanətindən faydalanırsınız. Azad dünyanın qapıları isə sözün əsl mənasında özünü açılır.

PEUGEOT SATIŞDAN SONRA XİDMƏT

Avtomobilinizə Peugeot şəbəkəsində texniki xidmət göstərilməsi Peugeot-da uyğun hissələrdən istifadə edərək keyfiyyətli xidmət göstərən peşəkarların zəmanətidir. Peugeot-un bütün seriyalarını tanıyan və daim ən son texnologiyalar üzrə təlim keçən ekspert mexanik, texnik və kuzov ustası dəstəyi verilir. İstehsalçı tərəfindən təsdiqlənmiş materiallar və alətlər, Peugeot zəmanəti bütün Peugeot şəbəkəsində bir illik ehtiyat hissələri və peşəkar ustalıq deməkdir. Hər bir avtomobil üçün İstehsalçının spesifikasiyasına, təmir prosesinə və Peugeot tərəfindən tənzimlənən standartlara uyğun ehtiyat hissələri seçimi ciddi şəkildə tətbiq edilir. Boya və digər seçimlər istehsalçının tövsiyələrinə uyğun olaraq, aşınmaya qarşı zəmanətin qorunması ilə təklif olunur.

ZÖVQÜNÜZ ÜÇÜN

PEUGEOT BUTİKİ

Avtomobiliniz üçün xüsusi olaraq hazırlanmış Peugeot orijinal aksesuarlarının və əvəzliliklərinin zəngin çeşidi. Özünü və ya yaxınlarınıza hədiyyə etmək üçün Peugeot imic məhsulları palitrası üçün www.peugeot.az ünvanına da baxın.

PEUGEOT İNTERNET

Peugeot-nu onlayn kəşf edin, bizim ünvanına klikləyin: www.peugeot.az

MÜŞTƏRİ MƏMNUNİYYƏTİNİN ÖLÇÜLMƏSİ

Peugeot Azərbaycan şirkəti avtomobilinizdə həyata keçirilən satış sonrası xidmətdən sonrakı günlərdə sizinlə əlaqə saxlaya bilər. Suallara cavab verməklə siz Peugeot xidmətinin keyfiyyətinin yüksəldilməsinə töhfə verə bilərsiniz.

ƏTRAF MÜHİT ÜÇÜN

Peugeot şəbəkəsi aşağıdakı təcrübələr vasitəsilə gündəlik həyatda ətraf mühiti daha yaxşı qorumağa çalışır:

- Tullantıları növlərinə və təhlükə dərəcəsinə görə ayırır və toplanmasını təmin etməklə müvafiq emal bölmələrinə yönləndirir.

- Tullantıların ideal şəkildə istifadə edilməsini və ən yaxşı şəraitdə utilizasiyasını təmin etmək üçün administrasiya (6) tərəfindən müvafiq qaydada icazə verilmiş xidmət təminatçılarına toplama və emal xidmətləri göstərir.

- Ciddi təhlükəsizlik şərtlərinə riayət etməklə və ya əvəzinə ekoloji cəhətdən təmiz əvəzedicilərdən istifadə etməklə kimyəvi məhsulların istifadəsi ilə bağlı riskləri nəzarət altında saxlayır.

- Sizə Peugeot standart ehtiyat hissələri(7) və ya texnika(8) çeşidli qulluq vasitələri kimi ətraf mühitin mühafizəsi həllərini təklif edir.